

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
NATIONAL ACADEMY OF SCIENCES OF AZERBAIJAN  
НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА

---

XƏBƏRLƏR  
TRANSACTIONS  
ИЗВЕСТИЯ

HUMANİTAR EMLƏR  
HUMANITIES  
ГУМАНИТАРНЫЕ НАУКИ

*Xüsusi buraxılış*

Nº 1

BAKİ – «ELM» – 2013

### SİTARƏ ƏLİYEVA

*Filologiya üzrə fəlsəfə doktoru*

Nesimi adına Dilçilik İnstitutu  
aliyeva-sitara@mail.ru

### FİRİDUN BƏY KÖCƏRLİ VƏ ANA DİLİ MƏSƏLƏLƏRİ

**Açar sözlər:** ana dili, dilin qorunması, dilin zenginlaşması

**Key words:** mother-tongue, preservation of the language and enrichment of the language

**Ключевые слова:** родной язык, защита языка, обогащение языка

Firidun bəy Köçərli XX əsr Azərbaycan ədəbi fikri tarixində mühüm xidməti olan görkəmi şəxsiyyətlərdəndir. Ədəbiyyatşunas alim, tənqidçi, publisist, tərcüməçi və ictimai xadim olan F.Köçərli bütün ömrü boyu dilimizin inkişafı uğrunda yorulmadan mübarizə aparmışdır. O, hər seydən ev vəl miellim idi, özü de Azərbaycan dili müəllimi. Müəllimlikdə bərabər tərcüməçilik, Azərbaycan yazıçıları və şairlərinin əsərlərinin toplantılıq nəşr olunması, ayp-aynə sonərəklər haqqında kitabları yazılması, mətbuat orqanlarında aktual mövzularda məqələlərin çapı və s. Firidun bəy 57-illik ömrü yoluñan əsas qayosunu təşkil edir. F.Köçərli təkcə Azərbaycan ədəbiyyatı tarixi materiallarını toplayıb onlar üzərində işləməklə kifayətlənən idə bəla, şübhəsiz, öz adını tarixa yaza bilerdi. O, istor 1925-1926-ci illərdə "Azərbaycan ədəbiyyatı tarixi materialları" adı ilə næşr edilən irihəcmli əsərində, istərsə de ayn-ayn qızət və jurnal sahifelerində çap etdirildiyi məqələlərində dil məsələlərinə bu və ya digər dərcədə toxunmuş, hemin mövzuda ayrıca əsərlər yazmış, bu yolda nəyi bacarırsa, etməyə çalışmışdır.

Görkəmli Azərbaycan ədəbi F.Köçərlinin ədəbi, elmi və publisistik irsində ana dili məsələləri əsas yer tutur. Ümumiyyətə, bu dövrə - XX əsrin 10-cu illərində Azərbaycan ədəbi dilinin müqəddərəti mühüm bir problem kimi qarşıya çıxmışdı. Azərbaycan dilinin taleyi və ictimal mövqeyi ilə əlaqadər iżri şürlərin fikirlər müxtəlif idi. Burada geniş xalq kütlösinin dilinə əsaslanmaqla ədəbi dil yaratmaq idəyəsinin müdafiə edənlərlə yanşı, ana dilimini varlığını inkar edib, İstanbul əvvəsini qobul etməyi təklif edənlər, bütün türk xalqları üçün ortaq dil yaratmaq idəyəsinin iżri şürlər və azərbaycanlıların da bu dildən istifadə etməsi fikrinin müdafiə edənlər de var idi. Təbii ki, xalqın tarixində dilin rolunu yüksək qiymətləndirən adıb öz ana dilinən - Azərbaycan dilinin taleyini düşünməye bilməzdi. Dil məsəlesi ətrafında gərgin mübahisələrin getdiyi bir dövrde "Molla Nəsreddin" jurnalında F.Köçərlinin "Ana dili" adlı qiyametli məqəlesi çapdan çıxır. Məqəlanın "Molla Nəsreddin" jurnalında dərc olunması tosadı deyildi. Müəllif bununla Azərbaycan dilini yad təsirlərden qorumaq uğrunda fedakarlıqla mübarizə aparan və geniş xalq kütlösinin arzu və isteklərini ifadə edən "Molla Nəsreddin" ədəbi məktəbinin mövqeyini nümayiş etdirirdi.

F.Köçərlinin bu məqəlesi o zaman geniş mübahisə və müzakirəyə səbəb olmuş, Azərbaycan ədəbi dilinin tomizliyi, ümumxalq dilinə yاخınlaşması uğrunda mübarizədə mühüm rölyən oynamışdır. Müəllif dil ətrafında gedən mübahisələrə bağlı deyilmiş fikirləri ümumiləşdirərək yazarı: "Xeyli vaxtdır ki, dil məsəlesi möhəlli müzakirələrə qoyulub, onun üstündə macislişlərə, qozel sütunlarından və jurnallarda bəhs olunur. Kimi İstanbulda işlənən ədəbi dili terfi edib, onu sair yerlərdə işlənən türk dilərinə tərcüb verir, kimi Azərbaycan türkərinin siveyi-lisanını bayanıb onun tərəfini saxlayır, bir paraları da İbn Yafəs kimi türkər üçün ümumi bir dəl təsis etmək fikrindədirler ki, her yerdə o dildə danışb yazılsın". (1, 292)

Xalqın tarixində dilin oynadığı rolü yüksək qiymətləndirən Firidun bəy onun müstəqilliyini inkar etmək, xalqa başqa bir dili zorla qəbul etdirmək üçün göstərilən töşəbbüsleri millətin varlığına xeyənat kimi qiymətləndirirdi.

Müəllif həmin məqəlesində böyük rus pedaçoğu K.Uşinskiinin "Bir millətin malını, dövlətini və hətta vətənini olsandan alsan ölüb imoz, amma dilini alsan, fəvt olar və ondan bir nisan qalmaz" fikrini isnad edir və özü de hər bir xalqın dilini onun varlığını, milli müstəqilliyini tomin edən başlıca amil hesab edirdi.

Ədəbi dil tarixində şair və yazıçıların rolu yüksək qiymətləndirən, dili sadə və temiz görmək istəyin ebd XX əsrədilimiz qalızlaşdırılmasının yad ənsürülərə doldurulmasına laçqud qala bilmirdi, dili koruyanları tonqid atəşinə tuturdur. Bu dövrə Azərbaycan dilini osmanlılaşdırmaq meyli daha güclü idi ki, ona da Ə.Hüscyzadə başlıqlı edirdi. F.Köçərli "Ana dili" məqəlosində bu baroda yazardı: "Allah Oli bəy

Hüseyinzadəyə insaf versin. Kaş oalicənab İstanbulda rahat oyleşib bizim şümbət Qafqazca təşrif getirməye idi. O cenabın elm və kamalına sözümüz yoxdur. Sözmiz ondadır ki, elm və kamalından bize bir bəhro vermedi, ancaq dilimizə pozğunluq saldı, təzə dil getirdi. Ətrafını bir dəstə meymunlar bərədü ve onu teqlid etməkde bir-birine macal vermeyib, "böyük hünərlər" göstərdilər. Az vaxtin içinde Qafqaz türklərinin dili osmanlı sözləri və istilahları ilə doldu: "ışbu", "ısta", "şimdidi", "sol", "əfəndim", "baqalim", "nasıl" sözləri qəzet sütunlarını doldurdular". (1, 293)

Müəllif təcəssüfle bildirirdi ki, indi qəzətlərimizin və jurnallarımızın dilini oxuyub başa düşmək olmur. Dərs kitabları elə qəliz dilde yazıdır ki, onların vasitəsilə ana dilinə ancaq unutmaq olar. "Üç-dörd yüz sehifəlik təlim-qiraət kitablarımızda "ata", "ana", "yaxşı" kimi çox işlənən və ezziz sözlər dərman üçün belə axtarılsı, tapılmaz". (1, 294)

F.Köçərli Əli bey Hüseyinza vo onu teqlid edən "yarımcı elm təhsil" edənlərin fəaliyyətini Qafqazda rüsləşdirma siyaseti yerindən missio-nerlərin fəaliyyətini bərabər tuturdur. Ədib qeyd edirdi ki, biz bir tərəfdən imlənsikləri, miroveləri, levinsikləri bizi rüsləşdirməq istədiklərinə görə lənətləyirik. Digər tərəfdən də özümüz öz ana dilimizin bərbəd hala düşüb undulmağınə çalışırıq.

Azərbaycan ədəbi dilinin saflığı və təmizliyi, yad təsirlərdən azad olmasının məsələsi F.Köçərlinin "Ana dili" məqaləsində xüsusi yer tutur. Müəllif A.Bakıxanov, Q.Zakir, M.F.Axundov, S.Ə.Şirvani, H.Zərdabi kimi ziyanlılarının esərlərinin dilin öz müsəlşərinə nümunə göstərir, hamını onlar kimi sadə, geniş xalq kütlələrinin anlayacağı dilde yazmağa çağırır və bu münasibətə yazardı: "Milletin sevən, onu mənəvi diriliyi-nə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlerimizdən çox-çox tovaqqə edirik ki, dillerini asanlaşdırı-sınar, ana dilinə uzaq düşməsinlər, meymunluqdan əcksinlər, fikir-lərini açıq və sadə dilde yazarınlar, ta ki, onların yazdıqlarını oxuyan anla-sın, düşünün və ayılsın. Ancaq bu yolla yaranan稀oxuyanın arasında do-slıq, ittiqəf və birlük əmələ gələ bilər". (1, 294) Bununla əlaqədar olaraq, müəllif dünən qabaqcıl ziyanlılarının milli edəbi-bədii dil sahə-sindəki xidmətlərini nümunə göstərirdi: "Rus dilini belə müntəzəm qanun və qaydaya salan və bu dərəcəde onu geniş və zəngin edən onun ədibləri olubdur. Hansı rus ədibi olursa-olsun, onun yazdığı esərləri rus ekinçisi, rus dehqanı oxuyub anlaşılıq başa düşür. Habelə de nəsə, fi-rang, ingilis və bizim Qafqazda gürçü, erməni ədiblərinin dilleri". (1, 293)

F.Köçərli ana dilimizin saflığı uğrunda mübarizə apararkən yerine düşməyen arəb və fars tərkiblərindən qaçmağı məsləhət göründü. Ehtiyac olmadığı halda əcnəbi sözləri ana dilinə qatib-qarşılurmaq, dilimizə yad olan qəliz, anlaşılmaz ifadələrin işlədilməsinin əleyhine idi. Müəllif yazardı: "Dilimiz siz zənn etdiyiniz qədər kasib və feqir deyil. Fars və

ərəb meyl və reğbatımız o qədər çox olubdur ki, öz dilimizdə olan sözləri atub əvəzində ocnəbi dillərin qəliz ibarələrini və sözlərini görmüşük və götürdürüyümüz sözləri vo ibarələri öz dilimizin şivəsinə uydurmayıb eyni hal ilə dilimiz qarışdırılmış və naqablı pinoçlular kimi olızmıza hər ne düşüb dursa, paltarımızı yamamışq və gözəl libasımızı klon libasına bonzetsmiş". (1, 295)

Bununla belə, ədib yaxşı bilirdi ki, xalqlar arasındaki müxtəlisf əlaqələr onların dilleri arasında da əlaqələr yaradır və hər bir dilin lüğət tərkibi başqa dillerdən alınan sözlər hesabına zənginləşir. Bu cəhətdən o, arəb və fars dillerindən alınan və Azərbaycan dilində vətəndaşlıq hüquq qazanmış sözlərin işlədilməsinə təbii hal kimi baxırı. Firdun bay bu barədə yazardı: "Ərəb və fars dillerindən götürülmüş sözlər vo ibarələr o dərəcədə türkəşibdir ki, savadı az olan adamlar onları mehəz türk sözləri hesab edib, əsila günən etməzər ki, "səhbat", "zəhmət" sözləri orobendən, "rəncəber", "keşfiy" və "xəkəndəz" sözləri farsdan alımburd". (1, 294)

F.Köçərli istor ikiçildili "Azərbaycan ədəbiyyatı tarixi materialları" əsərində, iştirədo qəzət və jurnallarda çap etdiyidi maqalələrində dil məsələlərinə xüsusi əhəmiyyət vermiş, bədii dili, söz, dillərəsər: əlaqə, əlibə və s. haqqında da dəyərlər səyləmisiştir.

F.Köçərli bütün ömrü boyu Azərbaycan dilinin qorunması, bu dilin zənginləşməsi, işlək dairəsinin genişləndirilməsi yolunda var qıvıvası ilə çalışmışdır. Onun aşağıdakı sözləri bu gün də öz deyərin, əhəmiyyətini saxlamaqdadır: "Hər millətin özüne mexsus ana dili var ki, onun mexsusu" məlidir. Ana dili millətin monovisi diriliyidi, həyatının mayəsi monzilo-sindədir. Ananın südi bədənin mayəsi olduğu kimi, ananın dili də ruhun qidasıdır, hər kəs öz anasını və vətonunu sevdilər kimi, ana dilini də sevir.

Bu, Allah-taalanın gözəl nematlarından birisidir, onu ezziz və möhtə-rəm tutmaq hər kəsə borcdur". (1, 292) Biz də hər bir Azərbaycan vətən-dəsi kimi Firdun bayın bu cür vəsiyyətlərinə emal etməyə borcluyuq.

## ƏDƏBİYYAT

1. Köçərli F. Seçilmiş esərləri. Azərbaycan EA nəşri, Bakı, 1963.

Sitara Aliyeva

FIRDUN BEY KOCHARLI AND ISSUES  
OF THE MOTHER LANGUAGE

Summary

The issues of the mother language occupies an important place in the literary, stul-ti-fies and publicist heritage of the prominent public figure of Azerbaijan of the XX cen-

tury F.Kocharli. In the article have been expressed the creative activity of the literary worker who wished to see his mother tonguc pure and refined in enriching of the Azerbaijani and protecting it from the strange elements.

Сигара Алиева

**ФИРИДУН БЕК КОЧАРЛИ  
И ВОПРОСЫ РОДНОГО ЯЗЫКА**

*Резюме*

Вопросы родного языка занимают важное место в литературном, научном и публицистическом наследии видного общественного деятеля Азербайджана XX века Ф.Кочарли. В статье отражена деятельность ученого, желавшего видеть язык простым и чистым, в деле обогащения азербайджанского языка и защиты его от нежелательных элементов.